



**Elşən
Mirişli**

*Gəncə şəhəri,
tarixçi*

IV Yazı

Rus istila ordusuna bütün etirazlara baxmayaraq seçki haqqı verildi. Yenə rus əksəriyyəti təmin ediləcək hər yüz fehle bir, hər yüz kəndinin də bir nümayəndə vermək surətli yaradılan Bakı sovetində rus əksəriyyət təmin edilmiş odu. Bu surətə rus idarəsinə keçən Bakı soveti, Azərbaycan içərisində bir muxtarıyyat şəklini aldı. Bakı sovetinin büdcəsi doğrudan-doğruya Moskvada təsdiq olunurdu. Azərbaycan hökuməti Bakı Sovetinin fəaliyyətinə nəzarət etmək hüququnda deyildir. Bakı neftindən alınan təxən 1 manat verginin 70 faizi nisbəti Bakı sovetinə verilməlidir.

Burdan başqa "Azernefit" adlı altında xüsusi bir imtiyazlı idarə həlinə getirilən Bakı neft mədən və müəssisələrinin idarəsi də bilavasitə Moskvaya bağlandı. Bu müəssisələrin başında duranlar, Rusiya baş yanaqçı idarəsi tərəfindən təyin edildi.

Kommunistlər, Azərbaycanın idaresini xarici təsirdən azad olaraq toplanacaq ekinçi, fehle və əsgər şuralarının teyin edəcəyinə və yalnız bu müəssisənin səlahiyyətli bir ali orqan olacağına söz vermişdilər. İcraat, "revkom" deyilən "müvəqqəti inqilab komitəsi" tərəfindən yerinə yetirildi. Kommunistlər siyasi fırqlərin (partiyaların) və təşkilatların təqib edilməyəcəyini, dövlət idarəsinin sərbəst qalacağına söz vermişdilər.

Onların qanunlarının nəticəsində Azərbaycanda yerli xalqın kəndlilərin yüz desyatindən az torpaq sahəsi olduqda fehle və əsgər sayılırdılar. Həmeyəndə 20-dek fehle saxlaya bilən sahibkarlar, varlıklar və məmurlar seçmə haqqına sahib idilər. Əllərində para ilə təhrikçi hərəketdə olmasınlar deyə bir gecə, öz tədbirləri qəti hərəkətləri ilə həyata keçirdikləri "inqilab ovçuluğu" ilə bütün Azərbaycan varlılarını və nüfuzlu adamlarını hebsxanaya salmışdılar. Hər kəs seçki nəticəsinə sebirsizliklə gözləyirdi. Bu hebsxanaya doldurma günlərində Azərbaycanda olan qızıl ordu və donanma həyətinin hebsxanalarda olanların güllələnmələrini icra edəcəyi xəberləri yayılmağa başladı. Bu böyük bir təşvişə səbəb oldu. Təsadüfən Bakıda olmuş Dağıstan sovetləri rəisi Cəlal Qorxmazovdan ordu və donanma həyətinin seçki haqqı olub olmadığını söyleməsini rica etdilər. O belə səyyar bir qüvvənin qətiyyən haqqı olmadığını və belə bir şeyin icrasına imkan olmayıcağını bəyan etdi. Üç gün sonra bütün fehle seçki məntəqələrində rus ordusu və donanma həyəti də tamamilə qeyri-qanuni olaraq seçkildən istirak etdi... Azərbaycanda 50-60 min rus fehlesinin 3,5 milyon xalqa qələbəsini bu seçki pərdəsi tamamladı...

Bu seçki yalnız Bakıya aididir. Bütün Azərbaycan məqyasında seçki həyata keçirilmədən istila qüvvələri Azərbaycanı qarış-qarış qılıncdan keçirərkən daşı-daş üstünə qoymayaqdadı.

"İnqilabdan" bir ay keçmədən

bütün Azərbaycan, məmləkəti mühdid bir istilaya məruz qaldığını acı bir surətdə dərk elemişdi. Ordusunun dağıdıldılığını, zabitlərinin, ziyalılarının, dövlət və siyasi adamlarının tutuldugunu və edam edildiyini, servət və mülkünlərin dağıdıldığını görən xalq üsyan bayrağı qaldırdı. Ordumuzun əsas qüvvələri məlum olduğu kimi qərb və cənub-qərb məntəqələrində idi. Üşyan da oralardan başladı. Üşyanın əsas kütləsini milli ordumuz təşkil edirdi. İlk önce Gəncə qiyam etmiş

heyəti mərkəziyyə tamamilə gənc və ziyalı ünsürlərin elinə keçmişdi. Bu heyəti təşkil edənlərin bir qismi yenice ali təhsil almış, bir qismi ise hazırda təhsil alan tələbələrden ibarət idi. "Müsavat"ın çarlıq dövründəki konspirasiya sistemi qorunub saxlanılmışdı. Dəhşətli terror və təqibə baxmayaraq bu gənc kadrlar Bakı və ətrafında, sonra qəzalarda təşkilatlarını təzədən quraraq gənclər və məktəblilər arasında, fehle və kəndlilər içinde geniş fəaliyyətə keçmişdilər. Gizli mətbəə təsis olunaraq istiqlal dövründə çıxan "İstiqlal" qəzeti gizli surətdə çap olunma-

mesələlər üzrə kommisar İ.V. Stalin rəhbərlik edirdi. Stalin bu kommisarlığın yaradığı gündən ləğv edildiyi vaxtadək (1917-ci ilin dekabrından 1924-cü ilədək) onun başçısı olmuşdur.

Stalin Azərbaycanda öz hökm-darlığını Azərbaycan KP vasitəsi-hayata keçirirdi. Azərbaycan Komunist Partiyası demək olar ki, Rusiya Komunist Partiyasının bir şəbəsi idi. Onun heç bir sarbastlıy və avtonomya hüquq yox idi. Bu partiya təşkilatı vasitəsi ilə bolşevik mərkəzi tərkibi əsasən Azərbaycan Türklerindən ibarət dövlət aparatına

her hansı muxtarıyyatın sonu demək idi. Ancaq bu plan baş tutmadı. Çünkü Lenin bu qərarı ləğv etdi. Bundan sonra Sovet İttifaqının yaranma təklifinə Azərbaycan könlüsüz de olsa razı oldu. Dağılıq Qarabağ Vilayətinin (1937-ci ilə kimi vilayətin rəsmi adı belə idi) yaranması buna bənzər nümunələrdən biridir.

Qarabağın qərbində muxtar bir regionun yaranmasının mümkünluğu məsəlesi 1921-ci ilin yayında, belə də bir az əvvəl müzakirə edilmişdir. 1921-ci ilin 24 oktyabrında Azərbaycanın birinci katibi Kirov torpaq, hərbi və dəniz komissarlıqlarının bu məsələ ilə məşğul olan komissiyalarını təşkil etmək qərara gəldi. Bu komissiya Qarabağ muxtarıyyatının sərhədlerini müəyyən etməli idi.

1922-ci ilin dekabrında Azərbaycan KP(B)P Rəyasət Heyəti Orconikidzevə təbə Zaqafqaziya diyar komitəsinin DQV haqqında qərarını müzakirə etdi. Azərbaycan KP milliyətə rus olan Kirov, erməni Mirzəbekyans və Azərbaycan familyalı erməni Qaragözovun (Karakozov Armenak) iştirakı ilə Qarabağ məsələsi üzrə 3 nəfərdən ibarət mərkəzi komissiya təşkil etdi. Rəyasət Heyəti öz növbəsində Qaragözovun başçılığı ilə Qarabağın dağlıq hissəsində muxtar Dağılıq Qarabağ Vilayətini yaratmağın mümkün olduğunu öyrənmək üçün 7 nəfərlik bir komissiya yaratdı. Beləlikdə, tərkibində azərbaycanlı olmayan bir komissiya Azərbaycan SSR-in bir hissəsinin təleyini həll etməli idi.

Qaragözov Dağılıq Qarabağın ve onun ətrafindakı Zəngəzurun işğali zamanı 1920-1921-ci ilə kimi oranının "səlahiyyətli komissarı" sonra isə 1922-ci ildən 1923-cü ilə kimi ali xalq təsərüfatı şurasının sedri olmuşdur. Oradan onu Qarabağa Qarabağın başçılıq etməyə getirdilər. Komitə 6 ay bu məsələnin öyrənilməsi ilə məşğul oldu. 1923-cü ilin iyun ayında Azərbaycan KP MK-ya təqdimat verdi. Komitənin qərarı belə oldu ki, Qarabağın dağlıq və bir qədər də aran hissəsi bir inzibati bölgü kimi qəbul edilsin. On gündən sonra Azərbaycan KP MK Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitesinə

İşğala qarşı Azərbaycan milli hərəkatı



di. Gəncə üşyanı ilə bərabər Tərtər, Ağdam, Bərdə, Göyçay, Şəki, Quba, Lenkeran üsyan bayrağı qaldırılmış ve aylarla davam edən bu üşyanlarda ruslara mühüm tələfat verilmişdi. Sovet mənbələrinin etirafına görə 1924-cü ilə qədər geniş miqyasda 54 silahlı üsyan olmuşdur.

Həmin üşyanlardan əvvəlki üşyanlar zamanı Azərbaycan türkünün verdiyi minlərlə şəhid sırasında "Müsavat" ilk kadrlarının mühüm hissəsini qurban vermişdi. "Müsavat" parlament fraksiyasına və onunla birlikdə hərəkət edən bitərəf demokratik qrupa mənsub olanlar sıradan çıxmışdı. Nəsib bay Yusif baylı, Həsənbəy, Məmməd Bəkir bay, Fətəli xan Xoyskivə başqaları o cümlədəndir. Parlament xaricində Bakı və təşkilatlarına mənsub olanlardan: ədəbiyyatçılarımız, tarixçilərimiz, mühəərir və müəllimlər islam bay Qabilzadə, müəllim Mirzə Abbas, Qasım Qasimzadə, Hüseyn Müzəffər, Xudadat bay Rəfibaylı, Zərif və digərləri ilik gedən və gülləye tuş olan qurbanları. Gənc ordumu zu quran kadrlar içərisində ilk günlərdə gülənənlər arasında 6 general, 6 mirləyi, 3 yüzbaşı, 7 müləzim vardi ki, Azərbaycan üçün son dərəcədə böyük bir itki idi.

Gənc dövlətimizin çox möhtac olduğu idarə məmurlarından, vali, bələdiyyə reisi, polis müdürü və sərədən çoxlu qurbanlar verilmişdi.

"Müsavat" fırqəsi həyəti mərkəziyyəsinə mənsub olanlardan bir qismi de məməkəti tərk etməyə məcbur olmuşdu. İstilaya qarşı savaşda əsası 29 aprel 1920-ci ildə həyəti mərkəziyyə tamamilə gənc və ziyalı ünsürlərin əlinə keçmişdi. Bu həyəti təşkil edənlərin bir qismi yenice ali təhsil almış, bir qismi ise hazırda təhsil alan tələbələrden ibarət idi. "Müsavat"ın çarlıq dövründəki konspirasiya sistemi qorunub saxlanılmışdır. Dəhşətli terror və təqibə baxmayaraq bu gənc kadrlar Bakı və ətrafında, sonra qəzalarda təşkilatlarını təzədən quraraq gənclər və məktəblilər arasında, fehle və kəndlilər içinde geniş fəaliyyətə keçmişdilər

ja başlanmışdı. 1923-cü ildə istiqlalın 3-cü ildönümü münasibətilə nəşr etdiyi bir bəyannamədə deyirdi: ...Bu gün aydın və aşkar ki, 27 aprel faciəsi kommunistlərin hər yerdə çağırıldıkları və bağırdıqları kim? Azərbaycan kəndlisinin və işçisinin inqilabı deyil. Rusiya ordusunun vəhşicəsinə istilasıdır. 100 il bundan əvvəl çarlıq Rusiyası eyni dəhşətə Azərbaycanı zəbt etmişdi. O zaman

rehbərlik edirdi. Bu aparat müstəqil olmağa çən atrdi. Partiya aparatına isə ruslar və erməni bolşeviklər başçılıq edirdilər. Qonşu respublikalarla müqayisədə Azərbaycan partiya aparatında azərbaycanlıların sayı 50 faizdən çox az idi.

1921-ci ilin yayında milliyətə rus olan Kirovun Azərbaycan KP(B)P MK-sinin birinci katibi vezifəsinə təyin olunması Stalinin Azərbaycan

"Müsavat" fırqəsi həyəti mərkəziyyəsinə mənsub olanlardan bir qismi de məməkəti tərk etməyə məcbur olmuşdu. İstilaya qarşı savaşda əsası 29 aprel 1920-ci ildə həyəti mərkəziyyə tamamilə gənc və ziyalı ünsürlərin əlinə keçmişdi. Bu həyəti təşkil edənlərin bir qismi yenice ali təhsil almış, bir qismi ise hazırda təhsil alan tələbələrden ibarət idi. "Müsavat"ın çarlıq dövründəki konspirasiya sistemi qorunub saxlanılmışdır. Dəhşətli terror və təqibə baxmayaraq bu gənc kadrlar Bakı və ətrafında, sonra qəzalarda təşkilatlarını təzədən quraraq gənclər və məktəblilər arasında, fehle və kəndlilər içinde geniş fəaliyyətə keçmişdilər

Azərbaycan türk xalqı Sisyanovların kirli çəkmələri altında inləyirdi.

27 aprel faciəsi ilə Azərbaycan ikinci dəfə olaraq Rusiya ordusunun yeni Sisyanov olan Orconikidzenin idarəsi altına girirdi. Nəticə hər iki halda eyni idi. O zaman Azərbaycan türk xalqının rəyi və iradəsi qanlıq qərəp edildi. Bu dəfə də müqəddəs istiqlal haqqından əl çəkməyən Azərbaycanın ən qiymətli oğulları Gəncə, Qarabağ, Zaqatala, Şamaxı, Göyçay, Cavad və başqa qəzalardan on minlərlə yurduşımız gülleyə tuş olurdu. Dağılıq Qarabağ Muxtar Vilayəti yaradıldığı gündən 1928-ci ilə kimi onun xalq komissarları şurasının sedri Qaragözov oldu. Vilayət 1937-ci ildə DQMVB adlandırılkı. Kirov isə 1921-1925-ci illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdu.

təklif etdi ki, muxtar Dağılıq Qarabağ Vilayəti yaradılsın.

Beləlikdə, tərkibində azərbaycanlı olmayan bir komissiyanın fəaliyyəti nəticəsində Qarabağın dağlıq hissəsi Azərbaycanın birbaşa idarəsi altından çıxarıldı. 1923-cü ilin 24 iyul dekreti ilə Dağılıq Qarabağ Vilayəti yaradılması elan edildi. Vilayət yaradıldığı gündən 1928-ci ilə kimi onun xalq komissarları şurasının sedri Qaragözov oldu. Vilayət 1937-ci ildə DQMVB adlandırılkı. Kirov isə 1921-1925-ci illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdu.

(ardı var)